



PREMIUM
BANK



IBank

Müştərilər üçün bu təlimatda, İnternet Banking sisteminin tam istifadə edilməsi qaydaları təqdim olunub .

www.premiumbank.az

MÜNDƏRİCAT

İnternet Bank xidmətinə qoşulma.....	3
Sistema Giriş.....	4
SMS,OTP və Asan imza vasitəsilə daxil olma	5
Əsas səhifə.....	6
Məlumatlandırma lövhəsi	8
Hesablar.....	9
Sənədlər bölməsi.....	13
Yaratmaq bölməsi.....	15
Dövri ödənişlər.....	18
Xarici valyuta köçürmələri	19
Hesablar arası köçürmə	23
Əmək haqqı köçürmə	24
Konvertasiya	25
Büdcə ödənişi	26
Sənədlərin statusu	27
Banaka müraciət	30

Yenilənmiş İB ilə artıq korporativ müştərilər daha funksional bir sistemlə işlərini görə biləcəklər. Daha tez və daha sürətli olması, bank əməliyyatlarınızı məsafədən idarə edərək dəyərli vaxtınıza qənaət edəcəksiniz. Yeni funksiyalar, imkanların genişliyi müştərilər üçün bütün rahatlıqlar düşünülüb.

İnternet Bank – xidməti sizə hansı üstünlükləri verir:

- Günün istənilən vaxtı ödəniş və köçürmələrin yaradılması və təstiq edilməsi;
- Şirkət və ya şirkətinizə aid bütün hesab məlumatlarının banka müraciət etmədən yoxlanılması və nəzarətdə saxlanması;
- Bank qarşısında olan maliyyə öhdəlikləriniz barəsində detallı məlumatlanma və onları nəzarət altında saxlama;
- Yeni vidcetlar əsasında bütün məlumatlar barmaqlarınızın altında;
- Dövri ödənişlər, Bütçə ödənişləri kimi yeni ödəniş tiplərinin yaradılması;
- Birdəfəlik şifrə, OTP, Mobil imza, Asan imza xidmətləri vasitəsilə ödənişlərin təstiq edilməsi imkanı;

İnternet Bank xidmətinə qoşulma

Siz müştəri olduğunuz filiala müraciət edərək, ərizə formasını doldurub təqdim etməlisiniz. Ərizə formasında həm ödənişləri daxil edən, həm də onları təstiq edən barəsində zəruri məlumatlar qeyd edilməlidir. Ərizədə əməliyyatları təstiq edən şəxslərin hüquqları şirkətin imza hüquqları sənədinə uyğun olaraq keçirilməlidir.

- Creator (C) - İstifadəçi elektron sənədləri tərtib etmək hüququna malikdir.
- Verifikator səlahiyyəti (E) - İstifadəçiyə hesabdən çıxarışlara baxmaq, ödəniş tapşırıqlarını və valyuta mübadilələrini yığmaq, ödəniş tapşırıqlarını və valyuta mübadilələrini təstiq etmək imkanı verir. Elektron sənədləri verifikasiya etmək hüququna malikdir.
- Tam səlahiyyət (A) - İstifadəçiyə hesabdən çıxarışlara baxmaq, ödəniş tapşırıqlarını və valyuta mübadilələrini yığmaq, ödəniş tapşırıqlarını və valyuta mübadilələrini təstiq etmək imkanı verir. Elektron sənədləri avtorizasiya etmək hüququna malikdir.
- Nəzarət səlahiyyəti (V) - İstifadəçi elektron sənədlərə nəzarəti həyata keçirmək hüququna malikdir.

Sistemə Giriş


Sistema daxil olmaq üçün Sizə "Premium Bank " ASC İnternet Banking xidmətinə Ərizə formasında qeyd olunan istifadəçi adı veriləcək və mobil telefon nömrənizə ilkin giriş üçün şifrə daxil olacaq.

Siz <https://online.premiumbank.az> ünvanına daxil olursunuz , internet bank xidməti daxilində Sistema giriş metodunu seçirsiniz.

Ümumiyyət giriş etmək üçün 4 üsul mövcuddur :


- **SMS kodu ilə;**
- **OTP kodu ilə;**
- **Mobil imza;**
- **Asan İmza.**

Birinci dəfə Sistema daxil olanda şifrənin bərpa olunmasını seçib, orada Sizə verilən istifadəçi adını və qeydiyyat zamanı təqdim olunan mobil nömrəni daxil edirsiniz.



[RU](#) [EN](#) [AZ](#)

SMS vasitəsilə daxil olan şifrəni yazdıqdan sonra, mütləq sürətdə yeni şifrə yaradılmalıdır. Yeni şifrənizi daxil etmək üçün Şifrə siyasəti ilə tanış olun və ona uyğun olaraq şifrəni yaradın.



[RU](#) [EN](#) [AZ](#)

Şifrəni dəyişdikdən sonra, təhlükəsizlik qaydaları üzrə yenidən sistemə daxil olmaq tələb olunur.

İstifadəçi adı və şifrəni daxil etdikdən sonra , mobil telefon nömrəsinə gələn birdəfəlik və 2 dəqiqə ərzində keçərli olan kod təstiqlənir.

Mobil qurğu istifadəçiləri üçün isə Premium Mobile Bank tətbiqinin App Store / Play Marketdən yüklənilməsi kifayət edir

Android: <https://play.google.com/store/apps/details?id=az.premiumbank.mobile>

iOS <https://itunes.apple.com/us/app/premium-bank/id1448029593?mt=8>

Sms və ya OTP kodu ilə sistema daxil olma :

The screenshot shows the Premium Bank login interface. At the top, there is the Premium Bank logo and the text "ASAN İMZA". Below this, there are two input fields: "Логин" (Login) and "Пароль" (Password). Underneath the password field, there are two radio buttons: "SMS-ключ" (selected) and "OTP". A link "Восстановить пароль" (Reset password) is visible below the radio buttons. At the bottom, there is a large orange button labeled "Войти" (Login). At the very bottom, there are links for "RU" and "EN".

The screenshot shows the Premium Bank password recovery interface. At the top, there is the Premium Bank logo and the text "ASAN İMZA". Below this, there is a heading "Восстановление пароля" (Password recovery). There are two input fields: "Логин" (Login) with the text "user.login" and "Номер телефона" (Phone number) with the text "+994*****". At the bottom, there is a large orange button labeled "Восстановить" (Recover). At the very bottom, there are links for "RU", "EN", and "AZ".

Asan imza ilə daxil olma:

İlkin giriş menyusundan müştərilər üçün ASAN İmza ilə giriş bölməsi seçilir və yaranmış boş sətirlərdə ASAN İmza mobil telefon nömrəsi (+994 ** * ** * ** * formatında) və istifadəçinin ASAN Xidmətdən əldə etdiyi 6 rəqəmli İD daxil edilir.

The screenshot shows the Premium Bank login interface for ASAN İmza authentication. At the top, there is the Premium Bank logo and the text "ASAN İMZA". Below this, there are two input fields: "Номер телефона" (Phone number) and "Идентификатор" (Identifier). At the bottom, there is a large orange button labeled "Войти" (Login). At the very bottom, there are links for "RU" and "EN".

The screenshot shows the Premium Bank ASAN İmza authentication confirmation page. At the top, there is the Premium Bank logo and the text "ASAN İMZA". Below this, there is a heading "По логину и паролю" (By login and password). There is a message in Russian: "Примите запрос, отправленный на ваш мобильный телефон. Убедитесь, что код на экране идентичен коду, отправленному на телефон." (Accept the request sent to your mobile phone. Make sure the code on the screen is identical to the code sent to the phone). Below the message, there is a code "Код: 8033" and a timestamp "01:53". At the bottom, there are links for "RU" and "EN".


Zəruri hissələr doldurulub daxil olunma komandası göndərildikdən sonra, mobil telefon və kompyuterin ekranında eyni 4 rəqəmli şifrə peydə olur. Sonradan mobil telefonda ASAN PİN1 nömrəsini daxil edərək parqramın özünə girişi həyata keçirmək mümkün olur. Şifrə təsdiq edildikdə məlumatların yüklənməsi prosesi baş verir və müştəri İnternet Banka daxil olur.

Əsas səhifə:

Uğurlu daxil oldundan sonra istifadəçi əsas səhifəyə düşür.

Yuxarı paneldə görünənlər :

- Əsas səhifə;
- Sənədlər;
- Rəng sxeminin dəyişdirilməsi;
- Xidmət şəbəkəsi;
- Banka məktub;
- Dil dəyişmə;
- Şirkət və ya müştərinin adı;
- Şəkilin dəyişdirilməsi;
- Çıxış;





Ана səhifədə görünənlər :

- Mənim maliyyə göstəricilərim;
- Şəxsi hesablar;
- Plastik kartlar;
- Depozitlər;
- Kreditlər;
- Dövri ödənişlər;
- Qabaqcadan ödənişlər;
- Sərəncamlar;

Корпоративные карты

Заявка на карту



Автоплата

Создать

BENEFICIARY NAME

Исполнен

11,00 AZN

НӘR AYIN 1 -DӘN 6 -DӘK , 3 AY MÜDDӘTINDӘ AVTOMATIK ICRA ETMӘK.

Последнее исполнение: 1/11/2018 0:30:00

Со счета: AZ00 AZAL 4100 0000 0000 0000 0001

Удалить

BENEFICIARY NAME

Исполнен

199,00 AZN

НӘR AYIN 15 -DӘN 16 -DӘK , 5 AY MÜDDӘTINDӘ AVTOMATIK ICRA ETMӘK.

Последнее исполнение: 16/11/2018 11:30:00

Со счета: AZ00 AZAL 4100 0000 0000 0000 0001

Удалить

Кредиты

Взять кредит

Следующий платеж

273,61 AZN

2 000 AZN

3 000 AZN

Оплатить

Депозиты

Открыть депозит

Сумма депозита

5 000,00 AZN

1.5%

16-04-2018

16-07-2019

Əgər hesabda sərəncam varsa, əsas səhifədə sərəncamlar haqqında məlumat aşağıdakı şəkildə təqdim olunur.

Мой банк ↻

В обработке банком

5

✍ На подпись

12

✕ Отклонено банком

1

Мои финансы

497 495,72 AZN

2 043 511,00 RUB

1 480,00 EUR

2 130,00 GBP

307 943,68 USD

Распоряжения по счетам клиента

Налоговая инспекция

10.10.2018

БЛОКИРОВКА

100,00 AZN

Суд

10.10.2018

АРЕСТ

200,00 AZN

Итого:

300,00 AZN

Məlumatlandırma lövhəsində təqdim olunan məlumatlar :

- Bank tərəfindən icra edilməkdə olan sənədlər – Əsas səhifədə yalnız icra edilməkdə olan sənədlərin sayı təqdim olunur. Əgər həmin məlumata daxil olsaq, sənədlər səhifəsinə keçirik və icra edilməkdə olan sənədlərin tam siyahısı görə bilərik;
- İmza üçün – Burada imza olunmalı sənədlərin sayı görsədilib;
- Bank tərəfindən imtina edilmişdir - Burada Bank tərəfinfən imtina olunmuş sənədlərin sayı görsədilib. Bu sənədlər haqqında tam məlumat almaq üçün “Sənədlər” bölməsinə daxil olmaq lazımdır.

Мой банк ↻

В обработке банком

5

✍ На подпись

12

✕ Отклонено банком

1

Мои финансы

497 495,72 AZN

2 043 511,00 RUB

1 480,00 EUR

2 130,00 GBP

307 943,68 USD

Hesablar :

Hesablar bölməsində bütün hesablar haqqında məlumat təqdim olunub. Lazım gəldikdə, Cari hesabları və yaxud Kart hesablarını ayrıca baxmaq mümkündür.

Hesab bölməsindən Siz əsas səhifədən yeni hesabın açılmasına görə əzrizeni doldura bilərsiniz.

Hesabların çox olduğu halda, Axtarış düyməsindən istifadə edib Sizə lazım olan hesabın parametirlərini qeyd edib, axtardığınız hesabı tapa bilərsiniz.

Счета [Все](#) Текущие Корпкарты



Открыть счет



HESAB, AZN

AZ00 AZAL 4100 0000 0000 0000 0001

97 495 ,00 AZN



HESAB, AZN

AZ00 AZAL 4100 0000 0000 0000 0002

350 000 ,72 AZN



HESAB, EUR

AZ00 AZAL 4200 0000 0000 0000 0001

1 480 ,00 EUR



HESAB, USD

AZ00 AZAL 4300 0000 0000 0000 0001

307 943 ,68 USD



HESAB, GBP

AZ00 AZAL 4400 0000 0000 0000 0001

2 130 ,00 GBP



HESAB, RUB

AZ00 AZAL 4500 0000 0000 0000 0001

2 043 511 ,00 RUB




HESAB, AZN

AZ00 AZAL 4100 0000 0000 0000 0001



50 000 ,00 AZN

Müəyyən hesabı seçdikdən sonra, biz Hesab haqqında məlumat səhifəsinə keçirik



Hesab bölməsində təqdim olunan məlumat və imkanlar:

- Hesabın açılma tarixi;
- Valyutası;

This is a close-up of the account details card. It features the bank logo, the word 'Hesab', and a masked card number. Below the card number, the opening date, currency, and interest rate are listed:

Дата открытия:	Валюта:	Ставка:
14.07.2016	AZN	0%

- Hesabdan çıxarışın yüklənməsi. İki formatda yükləmək mümkündür .XLS və .PDF

Движение средств

23.11.2018 30.11.2018

Скачать

Все Входящие Исходящие

Все Без комиссии

.pdf
.xls

- Hesab üzrə hərəkətin nəzərdən keçirilməsi.
- Hesab üzrə hərəkətin siyahısının tərtib olunması, komissiya ilə və ya komisiyassız seçimi mümkündür;
- Hesab üzrə hərəkət üçün ayrıca diaqram təqdim olunub. Diaqram üzrə daxil olmalar və köçürmələri ayrı –ayrılıqda nəzərdən keçirmək imkanı var.
- Diaqramın alt hissəsində təqdim olunmuş, Hesab üzrə hərəkətin siyahısında hər hansı bir məbləğ sizə naməlum qalarsa, həmin məbləği seçsəniz, sizə həmin məbləğ üzrə keçirilən əməliyyatın ödəniş tapşırığı təqdim olunacaq.

Движение средств

23.11.2018 30.11.2018

Скачать

Все Входящие Исходящие

Все Без комиссии

23-11-2018

***** 500 000,00 AZN ✓

***** 60 023,00 AZN ✓

***** 48 000,00 AZN ✓

- Hesab üzrə Rekvizitlərin çap olunması və ya yüklənməsi.

The screenshot shows the account page with a balance of 431 219,97 AZN. A modal window titled "Реквизиты счета" (Account Details) is open, displaying the following information:

- Наименование организации: **** *
ИНН: 1701973391
Номер счета: **** *
Наименование банка: PREMIUM BANK ASC 1 sayli filiali
ИНН: 9900006241
МФО: 508256
SWIFT: AZALAZ22
Адрес банка: Baku city, Nizami str. 142A

Buttons for "Показать реквизиты" (Show details) and "Печать реквизитов" (Print details) are visible.

Тəqvim. Hesab üzrə hərəkətin yoxlanılması və ya hesabdən çıxarışın yüklənməsi üçün, lazımı aralıqı təqvimdə seçə bilərsiniz.

The screenshot shows the "Движение средств" (Transactions) page. It includes a calendar for November 2018, a line graph showing transactions, and a "Скачать" (Download) button. The graph displays two lines: "Входящие" (Incoming) and "Исходящие" (Outgoing). The x-axis shows dates from 23.11 to 30.11, and the y-axis shows transaction amounts.

Sənədlər bölməsində təqdim olunan məlumat və imkanlar :

- İmzalanmalı sənədlər;
- İmtina edilmiş sənədlər;
- İmzalanmış sənədlər;
- İcra edilmiş sənədlər;
- Lazım olan tarix dövrünü seçmək üçün təqvim;
- Axtarış sətiri (Genişlənmiş axtarış);
- Bütün sənədlər;
- Ödəniş tapşırıqları;
- Konvertasiyalar;
- Ərizələr;
- Dövri ödənişlər;
- Şablonlar;
- Sənədlərin seçilib excel faylla eksport olunması;
- Sənədlərin seçilib ləğv edilib yaddaşdan silinməsi;
- Sənədlərin İnternet Bankinga fayl çəkildə əlavə olunması (mühasibəlik üçün);
- Sənədlərin statusu.

Документы ↻

Все
На подпись 12
Отклоненные 17
Подписанные
Исполненные

08.08.2018

30.11.2018

Поиск

+

Все

Платежи

Конвертация

Заявления

Автоплата

Шаблоны

Удалить

Экспорт

<input type="checkbox"/>	<p>ŞİRKƏT ADI</p> <p>155-QM SAYLI 12.08.2016 TƏRİKLİ MÜQAVİLƏYƏ ESASƏN AVIADƏSMALARA GÖRƏ</p> <p>№320 от 26/09/2018 16:38:06</p> <p>Со счета: **** * 130 000,00 AZN</p>	Подтвержден	
<input type="checkbox"/>	<p>ŞİRKƏT ADI</p> <p>155-QM SAYLI 12.08.2016 TƏRİKLİ MÜQAVİLƏYƏ ESASƏN AVIADƏSMALARA GÖRƏ</p> <p>№320 от 26/09/2018 16:38:06</p> <p>Со счета: **** * 1 724,00 EUR</p>	Принят банком	

Сənədlər bölməsində təqdim olunan məlumat və imkanlar :

Əgər lazım olan sənədlər daha dəqiq parametrlər üzrə axtarılmalıdır, Axtarış sətirindən Genişlənmiş axtarışı seçirik və lazım olan parametrləri qeyd edirik.

The screenshot shows a search interface with the following elements:

- Filter tabs: Все, На подпись (12), Отклоненные (17), Подписанные, Исполненные.
- Date range: 08.08.2018 to 30.11.2018.
- Search bar: Поиск.
- Fields: ИНН, Получатель, Сумма, Валюта.
- Currency dropdown menu: USD (selected), AZN, EUR, GBP, USD, RUB.
- Buttons: Все, Платежи, Конвертация, Заявления, Автооплата, Экспорт.

Ən çox istifadə olunan şablolardan daha rahat istifadə etmək üçün, həmin şablonların seçilmişlərə əlavə etmək imkanı var. Seçilmiş şablonlar yaddaşa salınandan sonra Ana səhifədə sağ tərəfdə yerləşir.

The screenshot shows the 'Документы' section with the following elements:

- Header: Документы.
- Filter tabs: Все, На подпись (0), Отклоненные (0), Подписанные, Исполненные.
- Date range: 08.08.2018 to 30.11.2018.
- Search bar: Поиск.
- Buttons: Все, Платежи, Конвертация, Заявления, Автооплата, Шаблоны.
- Actions: Удалить, Экспорт, В избранное, Удалить из избранного.
- Table of templates:

Состояние	Название документа	Тип	Избранное
<input checked="" type="checkbox"/>	TEST XALQ BANK 08112018	Шаблон	<input checked="" type="checkbox"/>
<input checked="" type="checkbox"/>	TEST SAM SEBE	Шаблон	<input type="checkbox"/>
<input checked="" type="checkbox"/>	TEST USD RENA BW	Шаблон	<input checked="" type="checkbox"/>
<input type="checkbox"/>	TEST XALQ BANK 08112018	Шаблон	<input type="checkbox"/>
<input type="checkbox"/>	TEST SAM SEBE	Шаблон	<input checked="" type="checkbox"/>

Right sidebar:

- Платеж в национальной валюте
- Платеж в бюджет
- Конвертация
- Шаблоны документов:
 - TEST XALQ BANK 08112018
 - TEST SAM SEBE
 - TEST USD RENA BW
- Table of exchange rates:

Валюта	Покупка	Продажа
EUR x1	1,9127	1,9487
GBP x1	2,1367	2,1947
RUB x1	0,0248	0,0265
USD x1	1,6900	1,7055

Eləcə də həmin şablonları seçilmişlər siyahısından pozmaq mümkündür.

Yaratmaq bölməsində təqdim olunan məlumat və imkanlar :

- Milli valyutada ödəniş;
- Xarici valyutada ödəniş;
- Bütçə ödənişi;
- Əmək haqqı köçürməsi;
- Konvertasiya;
- Hesablar arasında köçürmə;
- Hesab açmaq üçün ərizə;
- Hesabın bağlanması üçün ərizə;
- Depozit üçün ərizə;
- Nağd pul çıxarılması üçün ərizə;
- Kart üçün müraciət ərizəsi;
- Akkreditiv üçün ərizə;
- Beynəlxalq bank zəmanəti ərizəsi;
- Milli bank zəmanəti ərizəsi;
- Kredit üçün müraciət;
- Əmək haqqı kartların açılması üçün ərizə.

The screenshot displays the 'Документы' (Documents) section of the Premium Bank internet banking portal. The interface includes a navigation bar with the bank logo, 'Главная' (Home), 'Документы' (Documents), and a 'Создать' (Create) button. A dropdown menu is open, listing various transaction types such as 'Платеж в национальной валюте' (Payment in national currency), 'Конвертация' (Conversion), and 'Заявка на открытие счета' (Account opening application). Below the menu, a table shows exchange rates for EUR, GBP, RUB, and USD.

Валюта	Текущий курс	Целевой курс
EUR x1	1,9116	1,9476
GBP x1	2,1472	2,2052
RUB x1	0,0245	0,0262
USD x1	1,6900	1,7055

Milli valyutada köçürmə həyata keçirmək üçün, “Yaratmaq” menyusundan və ya əsas ekranda sağ tərəfdə təqdim olunmuş, “Milli valyutada köçürmə” düyməsinə basmaq lazımdır.

Mövcud şablon ödənişini seçib, köçürmə əməliyyatına davam etmək istədikdə, “Şablon” düyməsini seçin.

Yeni köçürmə tərtib etmək istədikdə isə “Əllə daxil edin” düyməsini seçin.

“Əllə daxil edin” seçdikdən sonra ,ödəniş hesabı seçilir və standart milli valyutada ödəniş tapşırığının doldurulması üçün məlumatlar qeyd edilməlidir.

Benifisiar –Bank hissəsində bankın adının, BİKini və yaxud swiftinin birinci 3 rəqəm və ya hərifini qeyd edəndən sonra,sizə avtomatik olaraq siyahı təqdim olunacaq.

Hüquqi şəxsdən,fiziki şəxsə köçürmə zamanı VÖEN hissəsində 10 sıfır qeyd etmək lazımdır.

Новое платежное поручение

Из шаблона
Ввести вручную

Получатель

Плательщик

Банк

502

210016	Azərbaycan İpoteka Fondu ASC	AZMFAZ22
502906	MB Naxcivan MR İdarəsi	NAXCAZ21
805023	ABB ASC 6 sayli Pirallahi s	IBAZAZ2X
502616	ACCESSBANK QSC Mingacevir filiali	ACABAZ22
502304	ACCESSBANK QSC Qazax filiali	ACABAZ22
502724	ACCESSBANK QSC Xalqlar Dostlugu filiali	ACABAZ22

Hüquqi şəxsdən,fiziki şəxsə köçürmə zamanı VÖEN hissəsində 10 sıfır qeyd etmək lazımdır.

Номер счета получателя

1234 **** * 10

Некорректное значение IBAN


ИНН (TIN) получателя

0

Допускается ввод только цифр. Длина - 10 символов. При оплате физическому лицу наберите 10 нулей.

ƏDV xanasını işarələdikdə, yeni sətirlər açılacaq, ƏDV məbləğ və ƏDV üçün təyinat.

Счет списания



Hesab, AZN

**** * * * * *

49, 67 AZN

Сумма платежа Валюта AZN

Поле обязательно для заполнения

Оплата НДС

Укажите сумму НДС

0

Минимальное допустимое значение 0.01

Назначение платежа (для НДС)

0



Назначение платежа

0

Дополнительная информация

0

Sənədi yaddaşa saldıqdan sonra, avtomatik olaraq iki ödəniş tapşırığı formalaşır, ƏDV və əsas məbləğ üçün olan sənədlər.

Все		Платежи	Конвертация	Заявления	Автоплата	Шаблоны
<input type="checkbox"/>	 Удалить	<input type="button" value="Экспорт"/>				
<input type="checkbox"/>	CR MIMC TEST EDV №15544 от 21/11/2018 14:59:35 Со счета: AZ57 AZAL 4006 0000 7710 0000 0000		Введен			1, 80 AZN
				<input type="button" value="Подписать"/>		⋮
<input type="checkbox"/>	CR MIMC SDEFGHJ №15543 от 21/11/2018 14:59:33 Со счета: AZ57 AZAL 4006 0000 7710 0000 0000		Введен			10, 00 AZN
				<input type="button" value="Подписать"/>		⋮

* Qeyd :

- ƏDV ilə olan ödəniş tapşırığının şablonunu yaratmaq mümkün deyil.
- ƏDV ilə olan ödəniş tapşırığının dövrü ödənişini yaratmaq mümkün deyil.

Dövri ödənişlər:

- Dövri ödənişlər yalnız milli vayutada olan ödənişlərə aiddir;
- ƏDV ödənişlər üçün dövrü ödəniş yığmaq mümkün deyil;
- Dövrü ödəniş üçün maksimum 5 gün intervalı verilir. Qeyd olunan 5 gün ərzində hesabda pul olmasa və yaxud hesabda sərəncam olarsa, bu ödəniş cari ay üçün icra edilməyəcək, sənəd yığılan zaman dövrü ödəniş üçün başlanğıc tarix cari gün seçilərsə, həmin ödəniş növbəti aydan qüvvəyə minəcək.
- Dövri ödəniş üçün interval aralığı minimum 2 ay, maksimum 12 ay icaze vrilir.

С автоплатой

Если дата исполнения будет не рабочим днем, платеж будет выполнен на следующий рабочий день

Выберите дату

22



27



Выберите срок

12 месяцев



Отправить

Ölkə daxili xarici valyutada köçürmələr və Beynəlxalq köçürmələr:

Международный перевод

Шаблон	Шаблон международного платежа Поиск по шаблонам	<p>▲ Aşağıda qeyd olunan müddətdə, ödəniş sənədləri müştəri tərəfindən imzalanıb, icra üçün lazımı sənədlər Banka təqdim olunduqda cari gün, əks halda növbəti iş günü icra ediləcəkdir.</p> <ul style="list-style-type: none"> • İngiliz funt sterlingi üzrə: – saat 11:00-dək. • Avro üzrə: – saat 15:00-dək. • ABŞ dolları üzrə: – saat 15:00-dək. • Latviya, SberBank, QazpromBank, VTB Bank, Vneşekonombank, Rossekozbank - saat 12:00 dək. • Rusiya rublu üzrə -saat 13:00-dək. • Digər valyutalar üzrə: köçürmə əməliyyatı – 1 gün öncədən verilməklə.
Плательщик	Счет списания <div style="border: 1px solid #ccc; padding: 5px; display: flex; align-items: center;"> € <div> <p>Hesab, EUR</p> <p>**** * 39,84 EUR</p> </div> </div>	
Получатель	Наименование получателя <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Адрес получателя <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Счет получателя <input type="checkbox"/> IBAN <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div>	
Банк получателя	SWIFT <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Наименование банка получателя <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Адрес банка получателя <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div>	
Банк корреспондент	Корреспондентский счет <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> SWIFT <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Наименование банка корреспондента <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Адрес банка корреспондента <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div>	
Сумма	Сумма платежа <div style="border: 1px solid #ccc; height: 20px; width: 100%;"></div> Валюта <div style="border: 1px solid #ccc; padding: 2px 10px;">EUR</div> Назначение платежа <div style="border: 1px solid #ccc; height: 30px; width: 100%;"></div> Дополнительная информация <div style="border: 1px solid #ccc; height: 30px; width: 100%;"></div>	
Вложения	<div style="border: 1px solid #ccc; padding: 5px; display: flex; align-items: center;"> 📎 Добавить файл </div>	
	<div style="display: flex; justify-content: space-around; margin-top: 20px;"> <div style="border: 1px solid #ccc; padding: 5px 15px;">Сохранить</div> <div style="background-color: #0070c0; color: white; padding: 5px 15px; border-radius: 3px;">Отправить</div> </div>	

Ölkə daxili xarici valyutada köçürmələr və Beynəlxalq köçürmələr həyata keçirmək üçün, “Yaratmaq” menyusundan, “Beynəlxalq köçürmələr” düyməsinə basmaq lazımdır. Mövcud şablon ödənişini seçib, köçürmə əməliyyatına davam etmək istədikdə, “Şablon” siyahısından istədiyiniz ödənişi seçin.

Международный перевод

Шаблон

Шаблон международного платежа

TEST	
TEST TEST TEST	BAKU
**** * * * * *	
TEST TEST TEST	
TEST TEST TEST 08112018	
TEST TEST TEST	BAKU
**** * * * * *	
TEST TEST TEST	
TEST TEST TEST 08112018	

Платательщик

Получатель

⚠ Aşağıda qeyd olunan müddətdə, ödəniş sənədləri müştəri tərəfindən imzalanıb, icra üçün lazımı sənədlər Banka təqdim olunduqda cari gün, əks halda növbəti iş günü icra ediləcəkdir.

- İngilis funt sterlinji üzrə: – saat 11:00-dək.
- Avro üzrə: – saat 15:00-dək.
- ABŞ dolları üzrə: – saat 15:00-dək.
- Latviya, SberBank, QazpromBank, VTB Bank, Vneşekonombank, Rosselxozbank - saat 12:00 dək.
- Rusiya rublu üzrə -saat 13:00-dək.
- Digər valyutalar üzrə: köçürmə əməliyyatı – 1 gün öncədən verilməklə.

Адрес получателя

Счёт получателя IBAN

Yeni köçürmə tərtib etmək istədikdə isə ödəniş hesabı seçilir və xarici valyutada ödəniş tapşırığının doldurulması üçün tələb olunan məlumatlar qeyd edilməlidir.

Benifisiar –Bank hissəsində bankın swiftinin birinci 4 rəqəmi və ya hərifi qeyd olunandan ,sizə avtomatik olaraq siyahı təqdim olunacaq.

Siyahıdan tələb olunan swift seçəndən sonra, avtomatik olaraq Bankın adı və ünvanı doldurulacaq.

Банк получателя

SWIFT

bank
BARBINBBANK
BANK OF BARODA
ANKLESHWAR
FBANKG21XXX
CJSC FINCA BANK
BISHKEK

Банк корреспондент

Корреспондентский счет

SWIFT





Наименование банка корреспондента


Адрес банка корреспондента

Bütün ödəniş tapşırıqlarında, cari ödənişlə bağlı olan sənədləri word, exel, pdf, txt formatda yükləməy imkanı var.

Дополнительная информация

Вложения

 Internet Banking Corporate (2).d... 4.54 Mb	 Orange_DigiTrans_eBook_ru_.pdf 3.25 Mb
 ИБ заявление -2.xlsx 0.33 Mb	 IB test.txt 0.03 Kb

 Добавить файл

Bütün ödəniş tapşırıqlarında şablon eyni qayda ilə yaradılır. Yaddaşa sal düyməsi basıldıqdan sonra, Şablonun adı sətiri açılır. Şablona ad verib yaddaşa saldıqdan sonra, cari sənəd şablonlar siyahısına əlavə olunur. Şablonlardan daxil olub cari sənədi seçilmişlərə əlavə edə bilərsiniz.

Имя шаблона

 Сохранить  Отправить

“Əsasında yaratmaq” düyməsi vasitəsilə sənədlərin dublikatını yaratmaq mümkündür, şablon yaratmadan. Həmin funksiyadan 2 yerdə istifadə etmək olar. İstədiyiniz sənədin içində daxil olub ,sənədin özündən “Əsasında yaratmaq” düyməsi vasitəsilə və yaxud sənədlərin siyahısından.

 Назад

Редактировать

Создать на основе

Подписать

Просмотр PDF

Удалить

20.11.2018



21.11.2018



Поиск



Все

Платежи

Конвертация

Заявления

Автоплата

Шаблоны



Удалить

Экспорт



CR MMC



TEST EDV

Введен

1,80 AZN

№15544 от 21/11/2018 14:59:35

Со счета: AZ57 AZAL 4006 0000 7710 0000 0000



Подписать



CR MMC

SDEFGHJ

Введен

№15543 от 21/11/2018 14:59:33

Со счета: AZ57 AZAL 4006 0000 7710 0000 0000

Посмотреть


Создать на основе

Редактировать

Удалить

Hesablar arasında köçürmə :


Hesablar arasında köçürməni “Yaratmaq” menyusundan seçirik.



Hesablar arasında köçürməni bölümündə Siz yalnız eyni valyutalı öz hesablarınız arasında köçürməni edə bilərsiniz. Təqdim olunmuş siyahıdan hesablar seçilir, məbləğ və təyinat qeyd ediləndən sonra təstiqlənir. Sənəd imzalanandan sonra hesablar arasında köçürmələr avtomatik keçir.

Перевод между счетами

Откуда


Hesab, AZN 49,67 AZN
 AZ86 AZAL 4104 0000 0340 0000 1000

Куда

Нет доступных счетов

Сумма

Валюта

AZN


Поле обязательно для
заполнения

Назначение платежа

Отправить

Əmək haqqının köçürülməsi:

Əmək haqqının köçürülməsini “Yaratmaq” menyusundan seçirik.



Əmək haqqı köçürüləcək hesab seçiləndən sonra standart excel formatda siyahı elave olunur.

Перечисление зарплаты

Откуда



Хesab, AZN

AZ86 AZAL 4104 0000 0340 0000 1000

49,67 AZN



Куда

Нет доступных счетов

Сумма

Сумма платежа

Валюта

AZN

Назначение платежа


Список получателей

Добавить файл

Отправить

Konvertasiya :

Konvertasiyanı “Yaratmaq” menyusundan seçirik



Konvertasiyada iştirak edən hesablardan biri mütləq milli valyuta olmalıdır. Konvertasiya məbləğinin ekvivalenti yanındakı xanada təqdim olunur. Konvertasiya pəncərəsində sağ tərəfdə Valyuta konvertoru təqdim olunub.

Конвертация между счетами

Откуда

Hesab, AZN 49,67 AZN
AZ86 AZAL 4104 0000 0340 0000 1000

Куда

Hesab, EUR 39,84 EUR
AZ35 AZAL 4104 0000 0340 0000 1000

Сумма

Сумма конвертации	Валюта	Эквивалент
2000	EUR	3897.40 AZN

Назначение платежа

TEST

⚠ Aşağıda qeyd olunan müddətdə, konvertasiya əməliyyatı müştəri tərəfindən imzalandıqda cari gün, əks halda növbəti iş günü icra ediləcəkdir

- İnglis funt sterlinği üzrə: – saat 11:00-dək.
- Avro üzrə: – saat 15:00-dək.
- ABŞ dolları üzrə: – saat 15:00-dək.
- Latviya, SberBank, QazpromBank, VTB Bank, Vneşekonombank, Rosselxozbank - saat 12:00 dək.
- Rusiya rublu üzrə: alıq – 1 gün öncədən verilməklə, saat 16:00-dək. satıq – saat 13:00-dək.

Конвертер валют

Валюта	Сумма
AZN	1000
	Покупка Продажа
EUR	522.82 513.16
GBP	468.01 455.64
RUB	40322.58 37735.85
USD	591.72 586.34

Бүдсә өдәниşi :

Бүдсә өдәниşини 2 yerdән yığmaq mümkündür.

Əsas səhifədə sağ tərəfdə olan paneldən və sənədlər boşmäsindən.

The screenshot displays the 'Мой банк' (My Bank) dashboard. On the left, there's a section 'В обработке банком' (Being processed by the bank) with a red circle containing '0' and two status items: 'На подпись' (For signature) and 'Отклонено банком' (Rejected by the bank). The central 'Мои финансы' (My finances) section shows balances in AZN (49,67), EUR (39,84), GBP (0,00), RUB (4 980,00), and USD (119,52). On the right, there are three icons for 'Платеж в национальной валюте' (Payment in national currency), 'Платеж в бюджет' (Payment to budget), and 'Конвертация' (Conversion). Below this is a navigation bar with 'Создать' (Create) highlighted. A dropdown menu is open, listing various services: 'Платеж в национальной валюте', 'Платеж в иностранной валюте', 'Платеж в бюджет', 'Перечисление зарплаты', 'Конвертация', 'Перевод между счетами', 'Заявка на открытие счета', 'Заявка на закрытие счета', 'Заявка на депозит', 'Заявка на получение наличных', and 'Заявка на карту'. The background shows a 'Документы' (Documents) section with a date filter set to '08.08.2018'.


Sənədlərin statusu :

Sənədlərin statuslarının dəyişməsindən asılı olaraq, onlarla işləmək imkanı dəyişir.

Sənədin statusu “daxil olunub” olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:


- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;
- Sənəddə düzəliş etmək;
- Sənədi silmək.

Sənəddə düzəliş yalnız o sənədi yaradan istifadəçi tərəfindən oluna bilər.
Sənəd silindikdə, tam bazadan silinir.

<input type="checkbox"/>	AZ34 AZAL 4105 0000 0340 0000 1001 AZ86 AZAL 4104 0000 0340 0000 1000		Введен	Посмотреть Создать на основе Редактировать Удалить
	UST KOVER 271118			
	№6 от 27/11/2018 16:20:59			

Sənədin statusu “təstiqlənib” (yeni verifikasiya olunmuş sənəd,mühasib tərəfindən imzalanmış sənəd nəzərdə tutulur) olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:

- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;
- Sənədi silmək.

<input type="checkbox"/>	AZ34 AZAL 4105 0000 0340 0000 1001 AZ86 AZAL 4104 0000 0340 0000 1000		Подтвержден	Посмотреть Создать на основе Редактировать Удалить
	UST KOVER 271118			
	№6 от 27/11/2018 16:20:59			

Sənədin statusu “avtorizasiya olunmuş” (yeni sənəd direktor tərəfindən imzalanmış sənəd nəzərdə tutulur) olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:

- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;
- Avtorizasiya olunmuş sənədi silmək üçün onu işarəliyə yuxarı panelde silmək düyməsini seçmək lazımdır. Nəzərə almaq lazımdırki avtorizasiya olunmuş sənəd
- Bank tərəfindən qəbul edilməyibse onu silmək mümkün olunacaq. avtorizasiya olunmuş sənədi siləndən sonra, cari sənəd yaddaşdan silinmir.onun yalnız statusu dəyişir, “İmtina olunmuş” statusu alır.

 QULIYEVA RENA KERIM

AZN/USD

№7 от 12/11/2018 16:21:49

Со счета: AZ86 AZAL *****

Авторизован

Посмотреть

Создать на основе

Sənədin statusu , “İmtina olunmuş” olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:

- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;

 QULIYEVA RENA KERIM

TEST XALQ BANK 08112018

№4 от 08/11/2018 16:19:13

Со счета: AZ86 AZAL *****

Отклонен

Посмотреть

Создать на основе

Sənəd nə zaman “İmtina olunmuş” alır :

- İstifadəçi avtorizasiya olunmuş sənədi sildikdə. Bu zaman imtinanın səbəb göstərilmir;
- Sənəd Bank işçisi tərəfindən imtina edildikdə Bu zaman səbəb təqdim olunacaq, əgər işçi mesaj qoysa.

RENA QULIYEVA KARIM G

TEST USD UNIBANK 08112018


№4 от 13/11/2018 16:21:04

Со счета: AZ34 AZAL *****

Отклонен

1,00 USD

Платеж отменен в Corebank



Sənədin statusu , “Bank tərəfindən qəbul olunmuş” olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:

- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;

QALPIYVA BENA KERIM

TEST AVTOPLATA 201118

№9 от 20/11/2018 09:27:09

Со счета: AZ86 AZAL *****

Принят банком

Посмотреть

Создать на основе

Sənədin statusu , “İcra olunmuş” olduqada, sənədlə aşağıda göstərilən əməliyyatları etmək olar:

- Sənədə baxmaq;
- Cari sənədin əsasında yeni sənəd yaratmaq;

**Hüquqi şəxslərə bank hesabi açmaq üçün
ƏRİZƏ**

Заявка от 20181108

Исполнен

Посмотреть

Создать на основе

Banka müraciət

Əsas səhifədə, yuxarı paneldə “Banka məktub” düyməsini seçməklə, Banka müraciət pəncərəsinə keçirik.



Banka müraciət yazılan zaman bütün sətirlərin doldurulması zəruridir.
Forma doldurulan zaman, qeyd etdiyiniz elektron ünvana cavab gələcək.

Обращение в банк

ФИО

TEST

Email

test@gmail.com

Тема

TEST

Категория

Вопросы по Кредитам или Депозитам

Вопросы по операциям

Вопросы по картам

Прочее

Отправить